

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti**

“Təsdiq edirəm”

**Tədrisin təşkili və texnologiyaları üzrə
prorektör v.i.e.: Məmmədov dos.**

Z.İ.Məmmədov

“10” 02 2025-ci il

İxtisas: 050504-Ekologiya

Fənn sillabusu

Fakültə: Təbiyyat

Kafedra: Biologiya və ekologiya

I. Fənn haqqında məlumat:

Fənnin adı: İnsan ekologiyası və dayanıqlı inkişaf

Fənn programı: “İnsan ekologiyası və dayanıqlı inkişaf” fənnindən Program Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasının 04.10.2022-ci il tarixli iclasının qərarı ilə istifadəsi məqsədə uyğun hesab edilmişdir.

Kodu: İF-B13

Tədris ili: III (2024-2025.) Semestr: VI

Tədris yükü: cəmi: 150 saat. Auditoriya saatı - 60 saat (30 saat müh, 30 saat seminar.)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 5 kredit

Auditoriya №:

Saat.:

II. Müəllim haqqında məlumat: Şəmmədov Ramiz, biol.e.n., dos

Məsləhət günləri və saatı: III gün saat 9⁰⁰-13⁰⁰.

E-mail ünvanı: rshammadli@gmail.com

Kafedranın ünvanı: Lənkəran ş., H.Z.Tağıyev küçəsi, 3 sayılı tədris binası

III. Tövsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat

1. Ələkbərov U.K. Dayanıqlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları. Ali məktəblər üçün dərslik. Bakı, «Təhsil», 2017, 176 səh.

2. Ələkbərov U.K. Dayanıqlı insan inkişafının əsasları. Bak. Təhsil.2007, 132 s.

3. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Dayanıqlı insan inkişafı. - Bakı, 2009. – 494 s.

4. Ələkbərov U.K. Dayanıqlı insan inkişafı: Ali məktəblər üçün program və kursun qısa məzmunu.- Bakı: Təhsil, 2006-87s.

5. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Dayanıqlı insan inkişafı.-Gəncə, 2017.-346s.

Əlavə ədəbiyyat

1. Человеческое развитие: новое измерение социально-экономического прогресса. Учебное пособие, под общ. ред. проф. В.П. Колесова (МГУ). 2-е издание. Москва: Права человека, 2008.

2. Lopamudra Banerjee, Anirban Dasgupta & Rizwanul Islam. Development, Equity and Poverty. UNDP: Macmillan, 2010.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən hər hansı fənninin tədrisi vacib deyildir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Sivilizasiya inkişafının müasir mərhələsi bir daha təsdiq edir ki, yalnız səmərəli dövlət idarəciliyi ölkənin təhlükəsizliyi və rifahını təmin etməyə qadirdir. Azərbaycan Respublikasının uğurlu təcrübəsi bunun bariz, təzahürüdür. Yüksək rifah səviyyəsinin dəstəklənməsi, ölkənin sivası, iqtisadi, sosial və ekoloji təhlükəsizliyinin təmin olunması üçün inkişal proseslərinin idarə edilməsi sahəsində bilik və bacarıqların daim yenilənməsi vacibdir. Bu fənnin tədrisində XXI əsr və üçüncü minilliyin prioritətləri kimi Dayanıqli inkişal və ekoloji sivilizasiya proseslərinin idarə edilməsi ilə bağlı materiallar təqdim olunub. Fənnin tədrisində məqsəd qərar qəbul edənlərin Dayanıqli inkişal cəmiyyətinin planlaşdırılması və idarə edilməsi sahəsində müasir bilik və bacarıqlarının formalasdırılması tələbələrə öyrətməkdir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır onun haqqında müvafiq qərar qəbul edilir.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91-100 bal- əla (A) 81-90 bal-çox yaxşı (B) 71-80 bal- yaxşı (C)	61-70 bal- kañ (D) 51-60 bal – qənaətbəxş (E) 51-baldan aşağı- qeyri-kañ (F)
--	--

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı: Mühaziro 30 saat

Nö	Keçirilən <u>mühazirə, seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu</u>	Saat	Tarix
1	İnsan ekologiyası və dayanıqlı inkişaf fənninin predmeti, vəzifələri, dayanıqlı inkişaf anlayışı Plan: <ol style="list-style-type: none"> 1. İnsan ekologiyası və dayanıqlı inkişaf fənninin predmeti. 2. Dayanıqlı inkişaf anlayışı 3. Dayanıqlı inkişaf ideyasının yaranması və inkişaf etməsi. 4. Dayanıqlı inkişaf anlayışının tarixi şərtləri 5. Dayanıqlı inkişaf anlayışının istiqamətləri Mənbə:[1;2;4;5;7]	2	
2	Dayanıqlı inkişafın tərkib hissələri, ekoloji tərkib. Təbiətdən səmərəli istifadə ideyasının yaranması. <ol style="list-style-type: none"> 1. Dayanıqlı inkişafın tərkib hissələri 2. Təbiətdən səmərəli istifadə ideyasının yaranması 3. Təbiətə münasibətin dəyişməsi. Mənbə:[1;2;3;5;]	2	
3	Təbii ətraf mühit ilə dayanıqlı insan inkişafının əlaqəsi <ol style="list-style-type: none"> 1. Ətraf mühit amili. 2. Ətraf mühitə təsirin qiymətləndirilməsi və idarə edilməsi 3. Ekoloji qiymətləndirmə 4. Bərpa olunan və ənənəvi enerji mənbələrinin dayanıqlı inkişaf üçün əhəmiyyəti Mənbə:[1;2;6;]	2	
4	Biomüxtəliflik və dayanıqlı insan inkişafı <ol style="list-style-type: none"> 1. Biomüxtəliflik və dayanıqlı insan inkişafı 2. Bioloji müxtəlifliyin qorunması və eyni zamanda ətraf mühitə, biomüxtəlifliyə təsirin qiymətləndirilməsi. Mənbə:[1;2;3;4;5;]	2	
5	Müasir sivilizasiyanın çağırışları: risklər Plan: <ol style="list-style-type: none"> 1. Sivilizasiya anlayışı və bu terminin izahı 2. Dünyada mövcud olan sivilizasiyalar və onların əvəzlənməsi 3. Azərbaycandakı sivilizasiyalar 4. Sivilizasiyanın yeni səviyyəsinə keçidin aktuallığı 5. Demografik çağırışlar 6. Hərbi münaqişələr, Beynəlxalq terrorizm 7. Qlobal iqlim dəyişiklikləri və müasir idarəetmə texnologiyaları Mənbə:[1;2;4;5;7]	2	
6	Müasir sivilizasiyanın çağırışları: risklər Plan: <ol style="list-style-type: none"> 1. Yaşam mühitinə antropogen təsirlər. 2. Qlobal iqlim dəyişiklikləri ilə mübarizə üzrə beynəlxalq anlaşmalar. 3. Yoxsulluq və onun formaları. Yoxsulluğun qiymətləndirilməsi metodları. 	2	

	5. İnsan rifahı. İnsan rifahının əsas komponentləri: normal həyat, sağlamlıq, normal sosial münasibətlər və şəxsi təhlükəsizlik. Mənbə:[1;2;4;5;].		
7	Risklərin idarə edilməsi: demoqrafik risklər, miqrasiya, yoxsulluq və qeyri-bərabərlik Plan: 1. İnsanların ömür müddətinini artması: tarixi aspekt. 2. Ailə planlaşdırılması demoqrafik proseslərin idarə edilməsi faktoru kimi. 3. Milli demoqrafik proqramlar. Beynəlxalq demoqrafik proqramlar. 4. Azərbaycan Respublikasında demoqrafik siyaset. 5. Miqrasiya və demoqrafik problemlər. Mənbə:[1;2;3;4;5;].		
8	Ekologiya və insan sağlığı. Plan: 1. Təbii ekoloji faktorların insan sağlığına təsiri. 2. İnsanın tələbatları və onların torətdiyi problemlər. 3. İnsan üçün təhlükəli olan risk faktorları. 4. Üstünlük təşkil edən risk faktorları və müasir cəmiyyətdə onların rolü. Genetik faktorlar və onların insan sağlığına təsiri. 5. Ətraf mühitin vəziyyəti və onların insan sağlığına təsiri. Tibbi təminat və onun insan sağlığına təsiri. Mənbə:[1;2;3;4;5;].	2	
9	İnsan və ekosistemlər. Plan: 1. Təbii və antropogen ekosistemlər. 2. Şəhər ekosistemləri və onların xarakterik xüsusiyyətləri. 3. Kənd ekosistemləri və onların xarakterik xüsusiyyətləri. 4. Həyat şəraiti, həyat tərzi və onların insan sağlığına təsiri Mənbə:[1;2;3;4;5;].		
10	Yaşam mühitinə təsirlərin idarə edilməsi Plan: 1. Ətraf mühit anlayışı 2. İnsan fəaliyyətinin ətraf təbii mühitin keyfiyyətinə təsiri 3. Tullantıların normalaşdırılması: maksimum icazə verilən konsentrasiyalar 4. Ekoloji problemlər və onların xarakterik xüsusiyyətləri. Mənbə:[1;2;3;4;5;].	2	
11	Dayanıqlı inkişaf yeni sivilizasiyanın mərhələsi kimi. Plan: 1. İnkişaf və onun təzahürləri 2. Gələcəksiz inkişaf: indikatorları və idarəetmə metodları 3. Qeyri-bərabər inkişaf: indikatorları və idarəetmə metodları Mənbə:[1;2;3;4;5;].	2	

12	Ətraf mühitə təsirlərin normalaşdırılması. Plan: <ol style="list-style-type: none"> 1. Maksimum icazə verilən dozalar (MİD) 2. Ətraf mühitə təsirlərin qiymətləndirilməsi 3. Ekoloji təsirlərin idarə edilməsi 4. Sosial mühit və dayanıqlı inkişafın təsirlərin qiymətləndirilməsi Mənbə:[1;2;3;4;5;].	2	
13	Dayanıqlı inkişaf yeni sivilizasiyanın mərhələsi kimi. Plan: <ol style="list-style-type: none"> 1. Texnoloji geriləmə ilə inkişaf: indikatorları və mübarizə metodları 2. Dayanıqlı inkişaf: əsas xüsusiyyətlər 3. Dayanıqlı inkişaf indikatorları 4. Enerji sərfi səmərəliliyi Dayanıqlı inkişaf göstəricisi kimi 5. Atmosferə tullantıları dayanıqlı inkişafın göstəricisi kimi 6. Meşə və qorunan ərazilərin sahələri dayanıqlı inkişaf indikatorları kimi Mənbə:[1;2;3;4;5;].	2	
14	Ekoloji sivilizasiya Plan: <ol style="list-style-type: none"> 1. Yeni sivilizasiya münasibətlərinin formalaşdırılması 2. Ekoloji sivilizasiya. 3. Ekoloji sivilizasiya konsepsiyasının yaranması formalaşdırılması 4. Dayanıqlı inkişaf konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyəti və medianın rolü Mənbə:[1;2;3;4;5;].	2	
15	Ekoloji sivilizasiya cəmiyyətin inkişafının yeni mərhələsi kimi <ol style="list-style-type: none"> 1. İnsan – təbiyyət münasibətləri və onların tarixi tipləri və aspektləri. 2. Ekoloji şürə və onun formalaşmasına təsir edən amillər. 3. İstehlak mədəniyyəti ekoloji sivilizasiyanın elementi kimi 4. Yaşıl iqtisadiyyat, Yaşıl inşaat, Yaşıl nəqliyyat Mənbə:[1;2;3;4;5;].	2	
	Cəmi:	30	

XI. Fənn üzrə tələblər, tapşırıqlar:

Tələbə aşağıdakılari bilməli və bacarmalıdır:

İnsanın üzləşdiyi ekoloji problemlər, onun yaranma səbəbləri və aradan qaldırılma yollarını, dayanıqlı inkişaf sivilizasiyanın yeni səviyyəsi kimi xüsusiyyətlərini, dayanıqlı inkişaf və sivilizasiya inkişafının yeni səviyyəsinin formalaşdırılması şəraitində iqtisadi, sosial və siyasi proseslərin optimal idarə edilməsini və s.

XII. Fənn üzrə təlimin nəticələri:

Kursu başa vurduqdan sonra tələbələr:

- İnsanın ekoloji problemləri, dayanıqlı inkişafın əsas xüsusiyyətləri, tərkib hissələri, dayanıqlı inkişafın müasir idarəetmədə və cəmiyyətin inkişafında əhəmiyyətini sivilizasiyanın

- I kollekvum sualları**
1. İnsan ekologiyası və dayanıqlı inkişaf fəninin predmeti.
 2. Dayanıqlı inkişaf ideyasının yaranması və inkişaf etməsi.
 3. Dayanıqlı inkişaf anlayışının tarixi şərtləri
 4. Dayanıqlı inkişaf anlayışının istiqamətləri
 5. Dayanıqlı inkişafın tərkib hissələri
 6. Təbiətdən səmərəli istifadə ideyasının yaranması
 7. Ətraf mühit amili. Ətraf mühit amili kimi biolojmüxtəliflik..
 8. Ətraf mühitə təsirin qiymətləndirilməsi və idarə edilməsi
 9. Bioloji müxtəlifliyin qorunması və eyni zamanda ətraf mühitə, biomüxtəlifliyə təsirin qiymətləndirilməsi.
 10. Bərpa olunan və ənənəvi enerji mənbələrinin Dayanıqlı inkişaf üçün əhəmiyyəti
 11. Sivilizasiya anlayışı və bu terminin izahı
 12. Dünyada mövcud olan sivilizasiyalar və onların əvəzlənməsi
 13. Sivilizasiyanın yeni səviyyəsinə keçidin aktuallığı
 14. Demografik çağırışlar
 15. Hərbi münaqışlər, Beynəlxalq terrorizm

II kollekvum sualları

1. Qlobal iqlim dəyişiklikləri və müasir idarəetmə texnologiyaları
2. Yaşam mühitinə antropogen təsirlər.
3. Yoxsulluq və onun formaları. Yoxsulluğun qiymətləndirilməsi metodları.
4. Çoxölçülü və subyektiv yoxsulluq. Yoxsulluğun səbəbləri.
5. Ailə planlaşdırılması demografik proseslərin idarə edilməsi faktoru kimi.
6. Milli demografik proqramlar. Beynəlxalq demografik proqramlar.
7. Miqrasiya və demografik problemlər.
8. Təbii ekoloji faktorların insan sağlamlığına təsiri.
9. İnsanın tələbatları və onların torətdiyi problemlər.
10. İnsan üçün təhlükəli olan risk faktorları.
11. Üstünlük təşkil edən risk faktorları və müasir cəmiyyətdə onların rolu. Genetik faktorlar və onların insan sağlamlığına təsiri.
12. Ətraf mühitin vəziyyəti və onların insan sağlamlığına təsiri. Tibbi təminat və onun insan sağlamlığına təsiri
13. Təbii və antropogen ekosistemlər.
14. Şəhər ekosistemləri və onların xarakterik xüsusiyyətləri.
15. Kənd ekosistemləri və onların xarakterik xüsusiyyətləri.

Fənn üzrə imtahan sualları:

1. İnsan ekologiyası və dayanıqlı inkişaf fəninin predmeti.
2. Dayanıqlı inkişaf ideyasının yaranması və inkişaf etməsi.
3. Dayanıqlı inkişaf anlayışının tarixi şərtləri
4. Dayanıqlı inkişaf anlayışının istiqamətləri
5. Dayanıqlı inkişafın tərkib hissələri
6. Təbiətdən səmərəli istifadə ideyasının yaranması
7. Ətraf mühit amili. Ətraf mühit amili kimi biolojmüxtəliflik..
8. Ətraf mühitə təsirin qiymətləndirilməsi və idarə edilməsi
9. Ekoloji qiymətləndirmə
10. Bioloji müxtəlifliyin qorunması və eyni zamanda ətraf mühitə, biomüxtəlifliyə təsirin qiymətləndirilməsi.

12. Sivilizasiya anlayışı və bu terminin izahı
13. Dünyada mövcud olan sivilizasiyalar və onların əvəzlənməsi
14. Sivilizasiyanın yeni səviyyəsinə keçidin aktuallığı
15. Demografik çağırışlar
16. Hərbi münaqışələr, Beynəlxalq terrorizm
17. Qlobal iqlim dəyişiklikləri və müasir idarəetmə texnologiyaları
18. Yaşam mühitində antropogen təsirlər.
19. Yoxsulluq və onun formaları. Yoxsulluğun qiymətləndirilməsi metodları.
20. Çoxölçülü və subyektiv yoxsulluq. Yoxsulluğun səbəbləri.
21. İnsan rifahi. İnsan rifahının əsas komponentləri: normal həyat, sağlamlıq, normal sosial münasibətlər və şəxsi təhlükəsizlik.
22. Ailə planlaşdırılması demografik proseslərin idarə edilməsi faktoru kimi.
23. Milli demografik proqramlar. Beynəlxalq demografik proqramlar.
24. Miqrasiya və demografik problemlər.
25. Təbii ekoloji faktorların insan sağlamlığına təsiri.
26. İnsanın tələbatları və onların torətdiyi problemlər.
27. İnsan üçün təhlükəli olan risk faktorları.
28. Üstünlük təşkil edən risk faktorları və müasir cəmiyyətdə onların rolü. Genetik faktorlar və onların insan sağlamlığına təsiri.
29. Ətraf mühitin vəziyyəti və onların insan sağlamlığına təsiri. Tibbi təminat və onun insan sağlamlığına təsiri
30. Təbii və antropogen ekosistemlər.
31. Şəhər ekosistemləri və onların xarakterik xüsusiyyətləri.
32. Kənd ekosistemləri və onların xarakterik xüsusiyyətləri.
33. Həyat şəraiti, həyat tərzi və onların insan sağlamlığına təsiri
34. Tullantıların normalaşdırılması: maksimum icazə verilən konsentrasiyalar
35. Ekoloji problemlər və onların xarakterik xüsusiyyətləri
36. İnkışaf və onun təzahürləri
37. Gələcəksiz inkışaf: indikatorları və idarəetmə metodları
38. Qeyri-bərabər inkışaf: indikatorları və idarəetmə metodları
39. Ekoloji təsirlərin idarə edilməsi
40. Sosial mühit və Dayanıqlı inkışafa təsirlərin qiymətləndirilməsi
41. Texnoloji geriləmə ilə inkışaf: indikatorları və mübarizə metodları
42. Dayanıqlı inkışaf: əsas xüsusiyyətlər və dayanıqlı inkışaf indikatorları
43. Enerji sərfi səmərəliliyi dayanıqlı inkışaf göstəricisi kimi
44. Atmosferə tullantılar dayanıqlı inkışafın göstəricisi kimi
45. Meşə və qorunan ərazilərin sahələri dayanıqlı inkışaf indikatorları kimi
46. Yeni sivilizasiya münasibətlərinin formallaşdırılması, ekoloji sivilizasiya.
- 47. Dayanıqlı inkışaf konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyəti və medianın rolü**
48. Ekoloji şürur və onun formallaşmasına təsir edən amillər.
49. İstehlak mədəniyyəti ekoloji sivilizasiyanın elementi kimi
50. Yaşıl iqtisadiyyat, Yaşıl inşaat, Yaşıl nəqliyyat

"Insan ekologiyası və dayanıqlı inkışaf" fənninin sillabusu 0505510 "Ekologiya" ixtisası (proqramı) üzrə tədris planı və fənn proqramı əsasında tərtib edilmişdir. "Insan, ətraf mühit və Dayanıqlı inkışaf" Biologiya və ekologiya kafedrasında müzakirə edilərək təsdiq olunmuşdur. (27 dekabr 2024-cü il, protokol N 05)

Kafedra müdürü v.i.e.:

 dos.R.Z.Şəmmədov

Fənn müəllimi:

 dos.R.Z.Şəmmədov